

Adımız məfkurəmizdir

10-14 mart 2022-ci il

Türküstan



www.turkustan.az


**Aydın
Qasimli**
*Filologiya üzre
felsefə doktoru***Bizim yazar**

Ümumtürk tarixində qadın Aile ilə yanaşı, bütün cəmiyyət həyatının yansı deyil, üçdə ikisi rolunu yerinə yetirmişdir. Türk Qadını hərəkətində, dövlətin idarə olunmasında, hüquq, siyaset, iqtisadiyyat, ədəbiyyat və bütövlükde Türk mədəniyyətinin yanmasına və inkişafında tarixen kişilərlə bərabər fealiyyət göstərmiş, bunlardan əlavə də ailənin bütün ağırlıqlarını öz çiyinlərinə daşımışdır.

**“Qadın gülərsə, mühitimiz gülcək,
Sürüklənən bəşəriyyət qadınla yüksəlcək.**

Hüseyin Cavid

Türk Qadınlarının cəmiyyətdəki tarixi rolunu altı mərhələyə bölmək olar:

Birinci mərhələ ta qədimdən islamə qəderki dövrü əhatə edir. Bu mərhələ özünün tarixi dolasıqlığı ilə xarakterizə olunduğundan biz yalnız tarixə bəlli ilk qadın liderlərimizdən olan və Əhəməni fars dövlətinin əsasını qoymuş II Kiri məğlub edən və onu döyüşdə həlak edən ilk Azərbaycan-Türk Qadın hökməndə Tomrisle fəx edə bilerik.

İkinci mərhələ Türklerin İslami qəbul edəndən XIX əsrin 20-ci illərinə qəderki dövrür. Bu mərhələ Qadınlarımız üçün «qapalı» dövri sayılısa da, tarixə bəlli, bizim üçün sayılan Qadınlarımızdan Möminə Xatun, İnanc Xatun, Quteybə Xatun, şairə Məhsəti xanım, Zahide Xatun, Mehrican Xatun, Məlek xanım, Sara Xatun, Aləmsəh bəyim, Ulya Xatun, Bəyim Xatun, Tuti Biki, Gövher ağa, Pəriçə xanım və adları bize belli olmayan onlarla Qadınımız Azərbaycan və bütövlükde Türk dünyasının ictimai-siyasi həyatında xüsusi rol oynamışdır.

Üçüncü mərhələ Azərbaycanın quzeyinin müstəmləkəçilik və ya çar Rusiyası dövründür. Bu mərhələ tekce Qadınlarımız üçün deyil, bütün xalqımız üçün məşəqqətli dövrlərdəndir. Buna baxmayaraq, bu dövrdə də Ağabəyim xanım, Heyran xanım, Xan qızı Natəvan, Gövher xanım Qacar, Həmیدə xanım Cavanşir, Nigar xanım Şixlinskaya, Hənifə

xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, S.Axundzadə, X.Thlibəyova, Rübəbə xanım Qasimova, Nabat xanım Aşurbəyli, S.Talış-xanova və adlarını qeyd etmədiyimiz onlara Azərbaycan Qadını və Səttarxan hərəkatı dövründə Tebrizin müdafiəsində şəhid olmuş yüzə

lərinin yetişməsi və ictimai həyata qatılması ilə xarakterikdir. Belə ki, bu dövrdə Azərbaycanın müxtəlif şəhərlərində və hətta Nehrəm və Balaxanı kəndlərində ilk dünyəvi qız məktəbləri və qadın gimnaziyası açılmış, hüquqi səlahiyyət daşıyan xüsusi rəsmi Qadın Xeyriyyə Cəmiyyətləri yaradılmışdır. Bu Qadın Xeyriyyə Cəmiyyətlərinin təşəbbüsü ilə bu qız məktəb və gimnaziyalarının sayı dəha da artmışdır. Bu işlərdə ziyali Qadınlarımızla yanaşı, o dövr formalaslaşmaqdə olan milli burjuaziyamızın və maarifpərvər ziyalılarımızın əvezsiz xidmətləri olmuşdur. Bu məktəb və gimnaziyalardan təhsil alan qızlarımız, onlara rəhbərlik edən ziyali Qadınlarımızın və Qadın Xeyriyyə Cəmiyyətləri təşkil edən Qadınlarımızın gələcək Müstəqil Dövlətimizin yanmasında əvezsiz xidmətləri olmuşdur. Bütün bunları nəzərə alan milli liderimiz Məhəmməd Əmin Rəsulzadə hələ 1913-cü ildə yazırkı ki: «Bütün müsəlman aləmi ilə bərabər, Türkiyə də bilməlidir ki, ailə əsarəti və ailə istibdadi üzərində təşəkkül tapan millətlər heç vaxt ailə hürriyyəti və ailə səadəti üzərində qurulan millətlərlə mübarizə edə bilmezlər. Qadın aciz, hüquqsuz olarsa, millətin yarısı xəstədir - deməkdir».

nəzərə alan milli liderimiz Məhəmməd Əmin Rəsulzadə hələ 1913-cü ildə yazırkı ki: «Bütün müsəlman aləmi ilə bərabər, Türkiyə də bilməlidir ki, ailə əsarəti və ailə istibdadi üzərində təşəkkül tapan millətlər heç vaxt ailə hürriyyəti və ailə səadəti üzərində qurulan millətlərlə mübarizə edə bilmezlər. Qadın aciz, hüquqsuz olarsa, millətin yarısı xəstədir - deməkdir».

dinlərinə İslam aləmində ilk dəfə olaraq seçilmək hüququ da rəsmi dövlət səviyyəsində verilmişdir. Ümumiyyətə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin etmək üçün Parlamentin ikinci iclasında aşağıdakı qanunlar qəbul edilmişdir:

- *hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);*

- *həftədə bir istirahət günü (maddə 29);*

- *16 yaşına qədər olan məktəb yaşılı uşaqların işlədişməsinin qadağan edilməsi və 16 yaşından 18 yaşına qədər olan cavanların iş günü 6 saatdan artıq olmaması (maddə 42);*

- *Qadınların sahət və vücuḍalarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamile olan Qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməkdə idmətdən azad edilir (maddə 43);*

- *Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar üçün*

Tarixdə və bu gün

Azərbaycan Türk qadını

qədər Qadınımız bu mərhələnin fəxridirlər.

Bu mərhələ, xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri, həmçinin Azərbaycan ziyali Qadın-

lərinin hətta analıq funksiyaları nəzəra alınmaqla, onlara bir sırə əlavə hüquqlar da verilmiş və bütün bunlar Konstitusiyada təsbit edilmişdir. Doğrudur, Sovet dövründə Qadınlar dünya praktikasında görünməmiş hüquq və imkanlar əldə etmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Qadınının tarixdə ən məşəqqətli dövrü də məhz Sovet dövründür. Bu dövrde Qadınlarımız xanımıdan məhrum edilib ictimai istehsal alatına çevrildi, repressiyalara məruz qaldı. Onları həm zəhməti ödənməyen ev işlərində, həm də ailədən kənar İsləməye məcbur etdilər. Qadınlarımızın hüquqları onların borcu və vəzifəsinə çevrildi. Qadınlarımızın hüquq və bərabərliyi onların məisət, analıq, vətəndaşlıq və iş borcu ilə əvəz edildi. Sovet qanunları insan hüquq və azadlıqları ilə tarzlaşmadı. Ona görə də Sovet dövrü Azərbaycan Qadını evdə, tərəldə, fabrik və zavodda, hətta tikintidə çalışdı. Taxıl, pambıq əkdi, becərdi, yiğdi, ordunu doyurdu, xalqı acliqlan qurtardı, dövləti, dəha doğrusu, imperiyani inkişaf etdirdi, hər cür əzab-əziyyətə qatlaşdı, həyat yoldasını, övladını, qardaşını müharibədə itirdi, ailənin ağırlığını öz üzərinə götürdü. Bütün bu məşəqqətlərə baxmayaraq, «Alemi bəzədi, özü lüt gəzdi», amma yənə də bütün Şərə və hətta Qərib qadınları üçün nümunə oldu, Şərə Qadınının liderliyini qoruyub saxladı.


terbiyexanalar təsis olunmalıdır. Sahibkarların hesabına xəstələnmış fəhlələrə müftə dərman verilməli və xəstə olduqları müddədə əmək haqları onlara çatdırılmalıdır (maddə 50);

- *Bu qanunlara əmək etməyən sahibkarlar cinayət məsuliyyətinə calıb ediləcəklər.*

Beleliklə, Şərqdə ilk Müstəqil Azərbaycan Demokratik Cumhuriyyəti 1907-ci ildə Rusiya Dövlət Dumasında Azərbaycan nümayəndəsi X.Xasməmmədov tərəfindən irili sürülen müsəlman qadınlarına seckî hüquq verilməsi məsələsinin Dumada qəbul edilməsi ilə təməli qoyulan qadın məsələsini 1918-ci ildə deyüro hell etmiş oldu.

Beşinci mərhələ Sovet dövründür. Bütün qüsurların baxmayaraq, bu dövrdə də əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoymulmuş Azərbaycan Qadınının həyatın bütün sahələrində kişilərlə bərabər hüquqlar və hətta analıq funksiyaları nəzəra alınmaqla, onlara bir sırə əlavə hüquqlar da verilmiş və bütün bunlar Konstitusiyada təsbit edilmişdir. Doğrudur, Sovet dövründə Qadınlar dünya praktikasında görünməmiş hüquq və imkanlar əldə etmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Qadınının tarixdə ən məşəqqətli dövrü də məhz Sovet dövründür. Bu dövrde Qadınlarımız xanımıdan məhrum edilib ictimai istehsal alatına çevrildi, repressiyalara məruz qaldı. Onları həm zəhməti ödənməyen ev işlərində, həm də ailədən kənar İsləməye məcbur etdilər. Qadınlarımızın hüquqları onların borcu və vəzifəsinə çevrildi. Qadınlarımızın hüquq və bərabərliyi onların məisət, analıq, vətəndaşlıq və iş borcu ilə əvəz edildi. Sovet qanunları insan hüquq və azadlıqları ilə tarzlaşmadı. Ona görə də Sovet dövrü Azərbaycan Qadını evdə, tərəldə, fabrik və zavodda, hətta tikintidə çalışdı. Taxıl, pambıq əkdi, becərdi, yiğdi, ordunu doyurdu, xalqı acliqlan qurtardı, dövləti, dəha doğrusu, imperiyani inkişaf etdirdi, hər cür əzab-əziyyətə qatlaşdı, həyat yoldasını, övladını, qardaşını müharibədə itirdi, ailənin ağırlığını öz üzərinə götürdü. Bütün bu məşəqqətlərə baxmayaraq, «Alemi bəzədi, özü lüt gəzdi», amma yənə də bütün Şərə və hətta Qərib qadınları üçün nümunə oldu, Şərə Qadınının liderliyini qoruyub saxladı.

(ardı gələn sayımızda)



Bu Qadın Xeyriyyə Cəmiyyətəninin təşəbbüsü ilə bu qız məktəb və gimnaziyalarının sayı daha da artmışdır. Bu işlərdə ziyali Qadınlarımızla yanaşı, o dövr formalaslaşmaqdə olan milli burjuaziyamızın və maarifpərvər ziyalılarımızın əvezsiz xidmətləri olmuşdur. Bu məktəb və gimnaziyalarda təhsil alan qızlarımız, onlara rəhbərlik edən ziyali Qadınlarımızın və Qadın Xeyriyyə Cəmiyyətləri təşkil edən Qadınlarımızın gələcək Müstəqil Dövlətimizin yanmasında əvezsiz xidmətləri olmuşdur. Bütün bunları nəzərə alan milli liderimiz Məhəmməd Əmin Rəsulzadə hələ 1913-cü ildə yazırkı ki: «Bütün müsəlman aləmi ilə bərabər, Türkiyə də bilməlidir ki, ailə əsarəti və ailə istibdadi üzərində təşəkkül tapan millətlər heç vaxt ailə hürriyyəti və ailə səadəti üzərində qurulan millətlərlə mübarizə edə bilmezlər. Qadın aciz, hüquqsuz olarsa, millətin yarısı xəstədir - deməkdir».

Oxu, oxut, abune o!